



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
Qəbul edildiyi tarix	10.07.2012
Qeydiyyat nömrəsi	16/3
Adı	“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	25.07.2012
Azərbaycan	090.060.000
Respublikasının hüquqi təsnifatı üzrə indeks kodu	Vahid
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	23201207100163
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	24.07.2012

Ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi, habelə ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44-cü maddələrinə əsasən

QƏRARA ALIR:

1. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3. Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə (Ə.Məmmədیارov) və Ödəniş sistemləri və hesablaşmalar departamentinə (K.Qurbanova) tapşırılsın ki, bu Qaydaların qüvvəyə minməsi ilə əlaqədar bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Sədr

Elman Rüstəmov

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar №16/3

“10” iyul 2012-ci il

Sədr

Elman Rüstəmov

ÖDƏNİŞ KARTLARININ EMİSSİYASI VƏ İSTİFADƏ QAYDALARI

1. Ümumi müddəalar

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarını müəyyən edir.

2. Anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.1.1. **ödəniş kartı (bundan sonra - kart)** - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;

2.1.2. **emitent** - kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərini ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs;

2.1.3. **kartların emissiyası (bundan sonra - emissiya)**- emitent tərəfindən kartların dövriyyəyə buraxılmasıdır;

2.1.4. **ekvayer** - ekvayrinq xidmətini həyata keçirən hüquqi şəxs;

2.1.5. **ekvayrinq** - təsərrüfat subyekti və ya dövlət orqanı (*qurumu*) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi

zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmət; ^[1]

2.1.6. **kart hesabı** - kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabı;

2.1.7. **kart hesabının sahibi (bundan sonra - kart sahibi)** - emitentlə müqavilə bağlayan, kart hesabı üzrə sərəncam vermək hüququ olan fiziki və ya hüquqi şəxs; ^[2]

2.1.8. **kart istifadəçisi** – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxs;

2.1.9. **təsərrüfat subyekti** - ekvayerlə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün kartları ödəniş vasitəsi kimi qəbul edən şəxs;

2.1.10. **avtorizasiya** - kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınması;

2.1.11. **POS-terminal** - kart vasitəsilə nağdsız ödənişlərin aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq;

2.1.12. **bankomat** – ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleks;

2.1.13. **kartın blokladılması** - kart vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması;

2.1.14. **korporativ kart** – bu Qaydalarda nəzərdə tutulmuş ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi məqsədilə hüquqi şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) kart hesabında olan pul vəsaitlərindən istifadə etmək üçün onun nümayəndəsinə (işçisinə) verilən kart;

2.1.15. **əvvəlcədən ödənilmiş kart** - əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və/və ya nağd pul vəsaitinin alınmasına imkan verən kart;

2.1.16. **yüklənə bilən əvvəlcədən ödənilmiş kart** - əvvəlcədən mədaxil edilmiş vəsaitlərə sonradan vəsaitlərin əlavə edilməsinə imkan verən kart;

2.1.17. **yüklənə bilinməyən əvvəlcədən ödənilmiş kart** - yalnız əvvəlcədən mədaxil edilmiş vəsait həcmində əməliyyatların aparılmasına imkan verən kart;

2.1.18. **kart təşkilatı** - *kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatı;* ^[3]

2.1.19. **personalizasiya** - ödəniş kartlarının hazırlanması zamanı kart istifadəçisi haqqında məlumatların elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə ~~karta~~ yüklənməsi və kart üzərində eyniləşdirmə məlumatlarının ~~qabardılması və ya həkketmə~~ ^[4] üsulu ilə çap olunması;

2.1.20. **şəxsi eyniləşdirmə nömrəsi (bundan sonra PIN-kod)** - emitent tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla

əməliyyatların həyata keçirilməsi zamanı kart istifadəçisinin tanınmasında istifadə olunan gizli şifrə;

2.1.21. **təmassız ödəniş** - daxilində radiotezlikli identifikator quraşdırılmış kartın və ya kart istifadəçisinin müəyyən edilməsi üçün istifadə olunan vasitələrin bankomata, POS-terminala və ya digər ödəniş terminalına yaxınlaşdırılması ilə aparılan əməliyyat; ^[5]

2.1.22. **real vaxt rejimi** - əməliyyatın baş verdiyi an.

3. Kartların emissiyası və ekvayrinqi

3.1. Kartların emissiyası və ekvayrinqi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və poçt rabitəsinin milli operatoru (*bundan sonra – banklar*) tərəfindən həyata keçirilir. ^[6]

3.2. Emitent emissiya etdiyi kartların növünü və kartlar üzrə xidmətləri müstəqil müəyyən edir.

3.3. Kartın (əvvəlcədən ödənilmiş və korporativ kartlar istisna olmaqla) üzərində ən azı aşağıdakı rekvizitlər göstərilməlidir: ^[7]

3.3.1. emitenti və kart istifadəçisini eyniləşdirən məlumatlar; ^[8]

3.3.2. kartın nömrəsi;

3.3.3. kartın qüvvədə olma müddəti;

3.3.4. emitentin və ya xidmət olunduğu kart təşkilatının *müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən* əlaqə telefonları. ^[9]

3.4. Kartın emissiyası (əvvəlcədən ödənilmiş kartlar istisna olmaqla) emitent ilə kart sahibi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Kart sahibi ilə bağlanmış müqavilə aydın yazılmalı və adi halda rahat oxunmasını təmin edən şrift ilə (ən azı 12) tərtib edilməlidir.

3.5. Kart sahibi ilə emitent arasında bağlanmış müqavilədə ən azı aşağıdakılar müəyyən edilir:

3.5.1. kart sahibinin şəxsi məlumatları (şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar);

3.5.2. tərəflərin hüquq və vəzifələri;

3.5.3. xidmət haqqı, onun ödənilməsi və dəyişdirilməsi (xidmət haqqının dəyişdirilməsi nəzərdə tutulduğu halda) prosedurları;

3.5.4. xarici valyutada aparılan əməliyyatlar üzrə istinad edilən məzənnə və tətbiq olunduqda, valyuta mübadiləsi üzrə xidmət haqqı; ^[10]

3.5.5. hesab üzrə pul vəsaitlərinin hərəkəti və hesabındakı qalıq haqqında çıxarışların kart sahibinə verilməsi qaydası;

3.5.6. kartdan istifadə qaydaları və təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblər (beynəlxalq kart təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunmadığı ölkələrdə əməliyyatların aparılması şərtləri daxil olmaqla); ^[11]

3.5.7. bir kart hesabı üzrə əlavə kartların təqdim edildiyi kart istifadəçiləri barədə məlumat (müqavilədə kart sahibinə bir neçə kartın təqdim olunması nəzərdə tutulduqda);

3.5.8. itki, oğurluq və ya kartın səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadəsi halları haqqında məlumatın verilməsi qaydası;

3.5.9. emitent tərəfindən *kartın blokləşdırılması*, karta xidmət göstərilməsinin dayandırılması, *həbelə kartın yenisi ilə əvəz edilməsi* halları və qaydası; ^[12]

3.5.10. müqavilə üzrə təhlükəsizlik tələblərinin və digər şərtlərin pozulması halında tərəflərin məsuliyyəti;

3.5.11. kartın istifadəsi və bununla əlaqədar digər müraciətlərə, o cümlədən əsassız silinmələrlə və səhv ödənişlərlə bağlı müraciətlərə baxılması qaydası (icra müddəti göstərilməklə); ^[13]

3.5.12. emitent tərəfindən kartın və PİN-kodun kart istifadəçisinə və ya onun tərəfindən müvəkkil edilmiş şəxsə çatdırılması qaydası; ^[14]

3.5.13. PİN-koddan təhlükəsiz istifadə və tətbiq olunduqda, kart istifadəçisi tərəfindən PİN-kodun təyin edilməsi və dəyişdirilməsi qaydası; ^[15]

3.5.14. tətbiq olunduqda, *kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyətlər*; ^[16]

3.5.15. *kart hesabının valyutasından fərqli valyutada ödəniş əməliyyatı aparıldıqda tətbiq olunacaq mübadilə məzənnəsinin müəyyən edilməsi qaydası*. ^[17]

3.6. Sosial layihələr çərçivəsində (pensiya, müavinət və digər sosial ödənişlər) və ya işəgötürən tərəfindən işçilərin əmək haqlarının verilməsi üçün sifariş edilmiş kartlar üzrə xidmətin şərtləri bu Qaydaların 3.5-ci bəndinin tələbləri nəzərə alınmaqla sifarişçi ilə emitent arasında bağlanan müqavilə ilə müəyyən edilir.

3.7. Emitent emissiya etdiyi kartların reyestrini aparır. Reyestrədə emissiya olunan kartların məcburi rekvizitləri əks etdirilir.

3.8. Emitentin aşağıdakı vəzifələri vardır:

3.8.1. kart sahibi ilə bağlanmış müqavilə şərtlərinə əsasən kartı təqdim etmək;

3.8.2. kart istifadəçisini kartdan və PİN-koddan istifadə qaydaları ilə tanış etmək;

3.8.3. bu Qaydaların 7.8-ci bəndi istisna olmaqla 7-ci hissəsində nəzərdə tutulmuş tələblərə riayət etmək; ^[18]

3.8.4. real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görmək; ^[19]

3.8.5. *bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən edilmiş bildirişi aldıqdan sonra kartı dərhal blokləşdirmaq*. ^[20]

3.9. Emitent (və ya emitent tərəfindən müəyyən edilmiş və müqavilə əsasında bu xidməti yerinə yetirən kart təşkilatı) kart itirildikdə, oğurlandıqda və ya kartın səlahiyyətsiz istifadəsi barədə kart istifadəçisinin bildirişinin mümkün kommunikasiya (ən azı telefon, mobil, internet) vasitələrindən istifadə etməklə hər gün 24 saat ərzində fasiləsiz qəbul edilməsini təmin etməlidir. Ölkə xaricindən edilən müraciətlərin maneəsiz və operativ qəbul edilməsi üçün ayrıca telefon (stasionar və ya mobil) nömrəsi olmalıdır. Emitent

bildirişin alınması zamanı kart istifadəçisini eyniləşdirməli və bildirişin qəbul edilməsi tarixini, vaxtını (saat və dəqiqə), kartın nömrəsini və hadisənin təfərrüatının qeydiyyatını aparmalı, habelə bu məlumatları ən azı 18 (on səkkiz) ay müddətində saxlamalıdır. ^[21]

3.10. Ekvayrinq xidməti ekvayerlə təsərrüfat subyekti və ya müvafiq hallarda dövlət orqanı (*qurumu*) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

3.11. Ekvayerin aşağıdakı vəzifələri vardır:

3.11.1. üzvü olduğu kart təşkilatının tələblərinə uyğun olaraq üzərində həmin kart təşkilatının loqotipi olan kartların ekvayrinqini həyata keçirmək;

3.11.2. təsərrüfat subyektini və ya müvafiq dövlət orqanını (*qurumunu*) POS-terminaldan istifadə, kartların qəbulu və xidmət olunması qaydaları ilə, habelə kartlarla əməliyyatların aparılması zamanı tələb olunan təhlükəsizlik prosedurları ilə təmin etmək;

3.11.3. ekvayerin xidmət etdiyi bankomat, POS-terminal və digər *ödəniş terminallarında* maqnit lentlə yanaşı, elektron daşıyıcıya (çipə) malik olan kartlara da ekvayrinq xidmətini göstərmək; ^[22]

3.11.4. bu Qaydaların 6.6-cı bəndində nəzərdə tutulmuş hal, eləcə də təsərrüfat subyektinə kartın fiziki olaraq təqdim edilmədən aparılan əməliyyatlar (o cümlədən MOTO – Mail order/Telephone order, Manual POS Keyentry) istisna olmaqla elektron daşıyıcıya (çipə) malik olan kartlar üzrə *emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən üsullardan, o cümlədən PIN-kod və ya biometrik məlumatlardan istifadə edilməklə* ekvayrinq xidmətini göstərmək; ^[23]

3.11.5. təsərrüfat subyektini və ya müvafiq dövlət orqanını (*qurumunu*) ən azı Azərbaycan Respublikasının dövlət dilində olan proqram təminatı ilə təchiz edilmiş POS-terminal ilə təmin etmək;

3.11.6. ~~eyni zamanda~~ elektron daşıyıcıya (çipə) və maqnit lentə malik kart üçün bankomat vasitəsilə əməliyyatlar üzrə ekvayrinq xidmətini yalnız kartın elektron daşıyıcısında (çipdə) olan eyniləşdirmə məlumatları əsasında aparmaq; ^[24]

3.11.7. bu Qaydaların 7.8-ci bəndində nəzərdə tutulmuş tələblərə riayət etmək;

3.11.8 *kartlar vasitəsilə ölkə daxilində real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyasının bu Qaydaların 3.8.4-cü yarımbəndində verilmiş məlumatlar əsasında həyata keçirilməsini dəstəkləmək.* ^[25]

4. Korporativ kartlar

4.1. Emitent hüquqi şəxs və ya fərdi sahibkarla bağladığı müqavilə əsasında korporativ kart emissiya edir.

4.2. ~~Korporativ kartların üzərində ən azı emitenti eyniləşdirən məlumatlar, kartın nömrəsi, son istifadə tarixi qeyd olunur.~~ ^[26]

4.3. Müqavilədə nəzərdə tutulduğu halda hüquqi şəxsə və ya fərdi sahibkara kart hesabı üzrə bir neçə korporativ kart verilir.

4.4. Korporativ kart hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədən kənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsində istifadə olunur.

4.5. Korporativ kart dividend, əmək haqqı, pensiya, təqaüdlərin ödənilməsi və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz.

5. Əvvəlcədən ödənilmiş kartlar

5.1. Əvvəlcədən ödənilmiş kartların emissiyası bu Qaydaların və kart təşkilatının tələblərinə uyğun olaraq həyata keçirilir.

5.2. Əvvəlcədən ödənilmiş kartlar yalnız fiziki şəxslər tərəfindən istifadə olunur.

5.3. ~~Əvvəlcədən ödənilmiş kartların üzərində ən azı emitenti eyniləşdirən məlumatlar, kartın nömrəsi, son istifadə tarixi qeyd olunur.~~

5.4. Yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 (beş yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 (iki) ildən çox ola bilməz. *Bu Qaydaların 5.5-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, belə kartlar üzrə kart istifadəçisinin eyniləşdirilməsi tələb edilmir.* ~~Karta vəsaitin yüklənə bilinməməsi barədə məlumat kartın üzərində göstərilir.~~ [27]

5.5. Ümumi dəyəri 1500 (min beş yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olan yüklənə bilinməyən əvvəlcədən ödənilmiş kartların eyni vaxtda bir şəxsə satışı yalnız kart istifadəçisinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatların emitentə təqdim edilməsi ilə həyata keçirilir.

5.6. İstifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 100 (yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 (beş) ildən çox ola bilməz. Bu halda kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 1000 (min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz. [28]

5.7. İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 15000 (on beş min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz. [29]

5.8. Emitent bağlanmış müqavilə əsasında əvvəlcədən ödənilmiş kartların satışına üçüncü şəxsləri *cəlb edə bilər*. Bu zaman kartı alan şəxsin eyniləşdirilməsi kartı satan şəxs tərəfindən bu Qaydaların tələblərinə müvafiq olaraq aparılır və eyniləşdirmə sənədləri *ən gec 5 (beş) iş günü ərzində* emitentə təqdim olunur. [30]

5.9. Əvvəlcədən ödənilmiş kartların satışı prosesinə cəlb olunan üçüncü şəxslə bağlanan müqavilədə kartların satışı, saxlanması, hesablaşmaların və uçotun aparılması üzrə tərəflərin vəzifə və öhdəlikləri müəyyən edilir.

5.10. *Emitent və ya əvvəlcədən ödənilmiş kartların satışına cəlb olunmuş üçüncü şəxs kart istifadəçilərini əvvəlcədən ödənilmiş kartın xüsusiyyətləri və aparılan əməliyyatlar, habelə tətbiq olunan məhdudiyətlər haqqında kartı əldə etməmişdən əvvəl məlumatlandırmalıdır.* [31]

5.10-1. *Kart istifadəçisi eyniləşdirilməyən əvvəlcədən ödənilmiş kartlar vasitəsilə bu Qaydaların 6.1.5-ci və 6.1.5-1-ci yarımbəndlərində nəzərdə tutulan əməliyyatlar apara bilməz.* [32]

5.11. Əvvəlcədən ödənilmiş kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə pul vəsaitlərinin uçotu emissiya edilmiş əvvəlcədən ödənilmiş kartlar üçün ümumi

(konsolidə olunmuş) hesab üzrə aparılır.

5.12. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyə uyğun olaraq, əvvəlcədən ödənilmiş kartlar vasitəsilə müvafiq meyarlara əsasən şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumatlar emitent tərəfindən *maliyyə monitorinqi orqanına* təqdim edilir. ^[33]

6. Kart vasitəsilə əməliyyatların aparılması

6.1. Kart istifadəçisi kart vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirmək hüququna malikdir:

- 6.1.1. mal, iş və xidmətlərin dəyərinin ödənilməsi;
- 6.1.2. vergi, rüsum, habelə dövlət büdcəsinə və büdcədən kənar dövlət fondlarına digər icbari ödənişlərin aparılması;
- 6.1.3. valyuta mübadiləsinin aparılması;
- 6.1.4. nağd pul vəsaitinin alınması;
- 6.1.5. nağdsız formada öz kart hesabından vəsaitin başqa kart hesabına köçürülməsi;

6.1.5-1. *pul köçürməsi*; ^[34]

6.1.6. qanunvericiliyə zidd olmayan və işgüzar dövriyyədə tətbiq olunan digər əməliyyatlar.

6.2. *Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə aparılan əməliyyatları (pul köçürmələri istisna olmaqla) təsdiq edən sənədlərdə ən azı aşağıdakılar göstərilməlidir (bu məlumatların Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla)*: ^[35]

6.2.1. ekvayeri və təsərrüfat subyektini (*POS-terminal və ya digər ödəniş terminalları* təsərrüfat subyektində quraşdırıldıqda) eyniləşdirməyə imkan verən rekvizitlər; ^[36]

6.2.2. sənədin nömrəsi; ^[37]

6.2.3. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);

6.2.4. xidmət mərkəzinin adı;

6.2.5. *ödəniş terminalının* kodu; ^[38]

6.2.6. ödənişin məbləği *və valyutası*; ^[39]

6.2.7. kartın kart təşkilatının təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;

6.2.8. avtorizasiya kodu;

6.2.9. xidmət haqqı tutulduğu halda onun məbləği.

6.3. Dövlət büdcəsi və büdcədən kənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlərin aparılması zamanı sənəddə büdcə təşkilatı və ya büdcədən kənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu qeyd edilir. ^[40]

6.4. Kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

6.5. *Təmassız ödənişlər belə əməliyyatları dəstəkləyən bankomat, POS-terminal və ya digər ödəniş terminalları vasitəsilə həyata keçirilir.* ^[41]

6.6. *Emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılır.* ^[42]

6.7. *Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə nağd pul vəsaitinin əldə olunması kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi və ya emitentin kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq etdiyi digər üsulların istifadə edilməsi ilə həyata keçirilir.*

6.8. *Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkə daxilində olmaqla xidmət mərkəzi tərəfindən həyata keçirilir.* ^[43]

6.9. *Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.* ^[44]

6.10. *Banklar və xidmət mərkəzləri ilə ölkə xaricində fəaliyyət göstərən kart təşkilatları arasında ölkə daxilində kartlar vasitəsilə aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.* ^[45]

7. Risklərin idarə olunması

7.1. Emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. ^[46]

7.2. Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent ~~qeyri-iş saatlarında~~ bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir. ^[47]

7.3. Kart blokləşdirildiqdə və ya karta xidmət göstərilməsi dayandırıldıqda emitent kart istifadəçisini cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulmuş qaydada məlumatlandırır.

7.4. Kart istifadəçisi tərəfindən emitentin kartın itirildiyi, oğurlandığı və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında məlumatlandırılması müddəti və üsulu, həmçinin bu xəbərdarlığın qüvvəyə minməsi müddəti kart təşkilatının tələbləri nəzərə alınmaqla müqavilə şərtləri ilə müəyyən olunur.

7.5. Emitent kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların, kartlarla bağlı əməliyyatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə bankdaxili prosedur qaydalara malik olmalıdır.

7.6. Kartlarla bağlı fəaliyyətin təşkil edilməsi üzrə bankdaxili prosedur qaydalar ən azı aşağıdakıları müəyyən etməlidir:

7.6.1. kartların emissiyası qaydası;

7.6.2. *kartların və PİN-kodların təhlükəsiz təqdim edilməsi qaydası;* [\[48\]](#)

7.6.3. kartların ekvayrinqi qaydası;

7.6.4. kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaların aparılması qaydası;

7.6.5. kartlar vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə risklərin idarəedilməsi qaydası;

7.6.6. kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə uçot məlumatlarının işlənilməsi qaydası; [\[49\]](#)

7.6.7. personalizasiyaya qədər (personalizə edilməmiş kartlar) və personalizasiyadan sonra kartların saxlanması və uçotu, habelə çatdırılması qaydası;

7.6.7-1. *ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə məlumatların təhlükəsizliyinin təmin olunması, habelə bu məlumatların təhlükəsiz saxlanması üzrə nəzarətin həyata keçirilməsi qaydaları;* [\[50\]](#)

7.6.8. *ekvayrinq xidməti göstərildiyi təqdirdə;* [\[51\]](#)

7.6.8.1. *ekvayer xidmətinin göstərildiyi təsərrüfat subyektlərinin fəaliyyətinin ödəniş kartları ilə əməliyyatların aparılması növündən asılı olaraq ümumi təhlili və risk qiymətləndirməsinin aparılması qaydası;*

7.6.8.2. *öz xidmət şəbəkəsində kartlarla və ya kart təqdim edilmədən kart hesabından aparılmış şübhəli əməliyyatların, habelə ekvayrinq xidmətinin göstərildiyi bankomat, POS-terminal və digər ödəniş terminalına kənar müdaxilələrin müəyyən edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi qaydası.* [\[52\]](#)

7.7. Emitent və ya xidmət mərkəzi tərəfindən kartın personalizasiyası emitentin (xidmət mərkəzinin) hazırladığı personalizasiya məlumatı əsasında həyata keçirilir. [\[53\]](#)

7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir:

7.8.1. bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanması təmin edilməlidir;

7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır;

7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır;

7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir;

7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrədən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.

~~7.9. Kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı, ötürülməsi, klirinqi emitent, yerli kart təşkilatı və ya beynəlxalq kart təşkilatları ("VISA INC.", "MasterCard Incorporated", "UnionPay International", "American Express Company", "DISCOVER FINANCIAL SERVICES", "JCB Co., Ltd.") tərəfindən həyata keçirilir.~~ ^[54]

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il)
2. [08 iyul 2016-cı il tarixli 32/1 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201607080321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2016-cı il)
3. [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il)
4. [5 noyabr 2018-ci il tarixli 22/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811050222, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il)
5. [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il)
6. [27 iyul 2020-ci il tarixli 35/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın mətnində ismin müvafiq hallarında "dövlət orqanı" sözlərindən sonra ismin müvafiq hallarında "(qurumu)" sözü əlavə edilmişdir.

[2] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət

Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 2.1.7-ci yarımbənddə "bankla" sözü "emitentlə" sözü ilə əvəz edilmişdir.

[3] [08 iyul 2016-cı il tarixli 32/1 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201607080321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2016-cı il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 2.1.18-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1.18. ~~kart təşkilatı~~ - kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən yerli və ya beynəlxalq prosessinq təşkilatı;

[4] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 2.1.19-cu yarımbənddə "məlumatların" sözündən sonra "elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə" sözləri əlavə edilmişdir və "karta" sözü çıxarılmışdır.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 2.1.19-cu yarımbəndində "qabardılmış və ya həkketmə üsulu ilə" sözləri çıxarılmışdır.

[5] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 2.1.20-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 2.1.21-ci və 2.1.22-ci yarımbəndlər əlavə edilmişdir.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 2.1.21-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.21. ~~təmassız ödəniş~~ — daxilində radiotezlikli identifikator quraşdırılmış kartın kart istifadəçisi tərəfindən POS-terminala yaxınlaşdırılması ilə aparılan əməliyyat;

[6] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.1-ci bəndində "poçt rabitəsinin milli operatoru" sözlərindən sonra "(bundan sonra – banklar)" sözləri əlavə edilmişdir.

[7] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.3-cü bənddən "(əvvəlcədən ödənilmiş və korporativ kartlar istisna olmaqla)" sözləri çıxarılmışdır.

[8] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət

Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.3.1-ci yarım bənddən “**və kart istifadəçisini**” sözləri çıxarılmışdır.

[9] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.3.4-cü yarım bəndində “**kart təşkilatının**” sözlərindən sonra “**müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən**” sözləri əlavə edilmişdir.

[10] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.5.4-cü yarım bənddə “**hesablaşma qaydası**” sözləri “**istinad edilən məzənnə və tətbiq olunduqda, valyuta mübadiləsi üzrə xidmət haqqı**” sözləri ilə əvəz edilmişdir.

[11] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.5.6-cı yarım bənddə “**tələblər**” sözündən sonra “**(beynəlxalq kart təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunmadığı ölkələrdə əməliyyatların aparılması şərtləri daxil olmaqla)**” sözləri əlavə edilmişdir.

[12] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.5.9-cu yarım bəndində “**kartın bloklaşdırılması və ya**” sözləri “**kartın bloklaşdırılması,**” sözləri ilə əvəz edilmişdir, “**dayandırılması**” sözündən sonra “**, habelə kartın yenisi ilə əvəz edilməsi**” sözləri əlavə edilmişdir.

[13] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.5.11-ci yarım bənddə “**əsassız**” sözündən əvvəl “**kartın istifadəsi və bununla əlaqədar digər müraciətlərə, o cümlədən**” sözləri əlavə edilmişdir.

[14] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.5.12-ci yarım bənddə “**PİN-kod olan qapalı zərfin**” sözləri “**PİN-kodun**” sözü ilə əvəz edilmişdir.

[15] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.5.13-cü yarım bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.5.13. ~~ödəniş sistemləri üzərində nəzarət funksiyasını həyata keçirən dövlət orqanının adı və əlaqə telefonları.~~

[16] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın yeni məzmununda 3.5.14-cü yarım bənd əlavə edilmişdir.

[13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.5.14-cü yarım bəndində "gündəlik və (və ya) nağd əməliyyatlar üzrə müəyyən edilmiş məhdudiyətlər" sözləri "kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyətlər;" sözləri ilə əvəz edilmişdir və nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.

[17] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na yeni məzmununda 3.5.15-ci yarım bənd əlavə edilmişdir.

[18] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.8.3-cü yarım bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.8.3. kartın istifadəsi ilə yerinə yetirilən əməliyyatlar və aparılan hesablaşmalar üzrə kart istifadəçisinin müraciətlərinə və şikayətlərinə baxmaq;

-

[19] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na yeni məzmununda 3.8.4-cü yarım bənd əlavə edilmişdir.

-

[20] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.8.4-cü yarım bəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 3.8.5-ci yarım bənd əlavə edilmişdir.

[21] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.9-cü bəndin üçüncü cümləsində "aparmalıdır" sözü "aparmalı, habelə bu məlumatları ən azı 18 (on səkkiz) ay müddətində saxlamalıdır" sözləri ilə əvəz edilmişdir.

[22] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.11.2-ci yarım bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 3.11.3-cü, 3.11.4-cü, 3.11.5-ci, 3.11.6-cı və 3.11.7-ci yarım bəndlər əlavə edilmişdir.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə

Qaydaları”nın 3.11.3-cü yarımbəndində “**avadanlıqlarda**” sözləri “**ödəniş terminallarında**” sözləri ilə əvəz edilmişdir.

[23] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 3.11.4-cü yarımbəndində “**yalnız PİN-kod daxil edildikdə**” sözləri “**emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən üsullardan, o cümlədən PİN-kod və ya biometrik məlumatlardan istifadə edilməklə**” sözləri ilə əvəz edilmişdir.

[24] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 3.11.6-cı yarımbəndində “**eyni zamanda**” sözləri çıxarılmışdır.

[25] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 3.11.7-ci yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 3.11.8-ci yarımbənd əlavə edilmişdir.

[26] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 4.2-ci və 5.3-cü bəndlər ləğv edilmişdir.

[27] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 5.4-cü bəndin ikinci cümləsi çıxarılmışdır.

[13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 5.4-cü bəndində “**150 (yüz əlli)**” sözləri “**500 (beş yüz)**” sözləri ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmununda ikinci cümlə əlavə edilmişdir.

[28] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 5.6-cı yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.6. Yüklənə bilən əvvəlcədən ödənilmiş kart yalnız kart istifadəçisinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar emitentə təqdim edildikdə emissiya edilir.

[13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “**Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları**”nın 5.6-cı bəndində “**50 (əlli)**” sözləri “**100 (yüz)**” sözləri ilə əvəz edilmişdir.

[29] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.7-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.7. ~~Yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 2500 (iki min beş yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan və istifadə müddəti 4 (dörd) ildən, bir kart üzrə il ərzində aparılan əməliyyatların həcmi 10000 (on min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.~~

-
[29] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.7-ci bəndində “10000 (on min)” sözləri “15000 (on beş min)” sözləri ilə əvəz edilmişdir.

-
[30] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.8-ci bəndində “**sənədləri**” sözündən sonra “**ən gec 5 (beş) iş günü ərzində**” sözləri əlavə edilmişdir.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.8-ci bəndinin birinci cümləsində “**cəlb edir**” sözləri “**cəlb edə bilər**” sözləri ilə əvəz edilmişdir.

[31] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.10-cu bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.10. ~~Emitent əvvəlcədən ödənilmiş kart vasitəsi ilə bankomat və POS-terminallardan nağd pul vəsaitinin çıxarılmasını, habelə bu kartların istifadəsi ilə həyata keçirilən əməliyyatları məhdudlaşdırdıqda, kartların satışına cəlb olunan şəxs bu haqda kart istifadəçisini kartı əldə etməmişdən əvvəl məlumatlandırmalıdır.~~

[32] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na yeni məzmununda 5.10-1-ci bənd əlavə edilmişdir.

[33] [08 iyul 2016-cı il tarixli 32/1 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201607080321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2016-cı il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 5.12-ci bənddə “**Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə**” sözləri “**Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına**” sözləri ilə əvəz edilmişdir.

[5 noyabr 2018-ci il tarixli 22/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201811050222, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə

Qaydaları”nın 5.12-ci bəndində “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “maliyyə monitorinqi orqanına” sözləri ilə əvəz edilmişdir.

[34] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na yeni məzmununda 6.1.5-1-ci yarımbənd əlavə edilmişdir.

[35] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.2-ci bənddə “göstərilməlidir” sözündən sonra “(bu məlumatların ən azı Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla)” sözləri əlavə edilmişdir.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.2. Bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə aparılan əməliyyatları təsdiq edən sənədlərdə ən azı aşağıdakılar göstərilməlidir (bu məlumatların ən azı Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla):

[36] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.2.1-ci yarımbəndində mötərizə içərisində “avadanlıq” sözü “POS-terminal və ya digər ödəniş terminalları” sözləri ilə əvəz edilmişdir.

[37] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.2.2-ci yarımbənddə “qəbzın” sözü “sənədin” sözü ilə əvəz edilmişdir.

[38] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.2.5-ci yarımbəndində “avadanlığın” sözü “ödəniş terminalının” sözləri ilə əvəz edilmişdir.

[39] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.2.6-cı yarımbəndində “ödənişin məbləği” sözlərindən sonra “və valyutası” sözləri əlavə edilmişdir.

[40] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 6.3-cü bənddə “qəbzədə” sözü “sənəddə” sözü ilə əvəz edilmişdir.

[41] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın yeni məzmununda 6.5-ci, 6.6-cı və 6.7-ci bəndlər əlavə edilmişdir.

[13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 6.6-cı bəndində "20 (iyirmi)" sözləri "50 (əlli)" sözləri ilə əvəz edilmişdir.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 6.5-6.7-ci bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.5. Kartla təməssiz ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən avadanlıqlar vasitəsilə həyata keçirilir:

6.6. Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 (əlli) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PIN-kod daxil edilməklə aparılır:

6.7. Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PIN-kodun daxil edilməsi ilə həyata keçirilir.

[42] [27 iyul 2020-ci il tarixli 35/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 6.6-cı bəndində "50 (əlli)" sözləri "100 (yüz)" sözləri ilə əvəz edilmişdir.

[43] [08 iyul 2016-cı il tarixli 32/1 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201607080321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2016-cı il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na yeni məzmununda 6.8-ci və 6.9-cu bəndlər əlavə edilmişdir.

[13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 6.8-ci bəndində "xidmət mərkəzi" sözlərindən əvvəl "ölkə daxilində olmaqla" sözləri əlavə edilmişdir.

[44] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 6.9-cu bəndində "ötürülməsi," sözündən sonra "toplanması," sözü əlavə edilmişdir.

[45] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na yeni məzmununda 6.10-cu bənd əlavə edilmişdir.

[46] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il) ilə "Ödəniş kartlarının emissiyası və istifadə

Qaydaları”nın 7.1-ci bənddə “aşkar” sözündən əvvəl “**real vaxt rejimində**” sözləri əlavə edilmişdir və “**idarə edilməsi sistemi**” sözləri “**idarə edilməsi üçün proqram təminatı**” sözləri ilə əvəz edilmişdir.

-
[47] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.2-ci bəndin birinci cümləsində “**mütəmadi olaraq**” sözləri “**real vaxt rejimində**” sözləri ilə əvəz edilmişdir.

[28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.2-ci bəndində “**qeyri-iş saatlarında**” sözləri çıxarılmışdır.

-
[48] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.6.2-ci yarımbəndində “**kartların verilməsi qaydası**” sözləri “**kartların və PİN-kodların təhlükəsiz təqdim edilməsi qaydası**” sözləri ilə əvəz edilmişdir.

[49] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.6.6-cı yarımbənddə “**və sənəd dövryyəsinin təsviri**” sözləri “**qaydası**” sözü ilə əvəz edilmişdir.

-
[50] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na yeni məzmununda 7.6.7-1-ci yarımbənd əlavə edilmişdir.

[51] [13 avqust 2018-ci il tarixli 17/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201808130172, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2018-ci il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.6.7-ci yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 7.6.8-ci yarımbənd əlavə edilmişdir.

[52] [28 oktyabr 2019-cu il tarixli 27/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280272, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 noyabr 2019-cu il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.6.8.2-ci yarımbəndində “**avadanlıqlara**” sözü “**ödəniş terminalına**” sözləri ilə əvəz edilmişdir.

[53] [23 iyun 2014-cü il tarixli 15/2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201406230152, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2014-cü il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın yeni məzmununda 7.7-ci, 7.8-ci və 7.9-cu bəndlər əlavə edilmişdir.

[08 iyul 2016-cı il tarixli 32/1 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201607080321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2016-cı il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın

7.7-ci bənddə “(və ya yerli kart təşkilatı)” sözləri “və ya xidmət mərkəzi” sözləri ilə, “(və ya yerli kart təşkilatının)” sözləri isə “(xidmət mərkəzinin)” sözləri ilə əvəz edilmişdir.

-
[54] [08 iyul 2016-cı il tarixli 32/1 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201607080321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2016-cı il**) ilə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 7.9-cu bənd ləğv edilmişdir.